



A zərbaycan klassiklərinin şah əsərlərinin qəhrəmanlarına səhnə həyatı verməklə öz adını mədəniyyət tariximizə qızıl hərflərlə yazmışdır.

Həqiqət Əli qızı Rzayeva 1907-ci il mayın 5-də anadan olmuşdur. Kiçik yaşlarından Lənkəran qadın məktəbində, 1923-cü ildən isə Bakı Pedaqoji Texnikumunda təhsil alarkən musiqili tamaşalarda çıxış etmişdir.

1926-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində oxumuş, Cabbar Qaryagdioglu və Qurban Pirimovdan dərs almışdır.

1927-1952-ci illərdə Azərbaycan Opera və Balet Teatrının solisti olmuş, muğam və xalq mahnilarımızın mahir ifaçısı kimi geniş şöhrət qazanmışdır. Güclü, gözəl və məlahətli səsə malik Həqiqət xanımın yaradıcılığı üçün yüksək professionallıq və artistizm səciyyəvi olmuşdur.

Görkəmlı sənətkar Həqiqət xanım Rzayevanın yaradıcılığı opera sənətimizin inkişaf yolu ilə üzvi surətdə bağlı olmuşdur. O, opera səhnəməzinin nadir ustalarından biri idi. 1927-ci ildən 1952-ci ilədək milli operamızın "Leyli və Məcnun"undan "Koroğlu"yadək mürəkkəb inkişaf prosesində Üzeyir Hacıbəyov, Hüseynqulu Sarabski, Bülbül, Şövkət Məmmədova, Abbas Mirzə Şərifzadə kimi sənətkarlarla çiyin-çiyinə çalışmışdır.

Onun səhnəyə gəlişi Azərbaycan opera səhnəsində qadın rollarının kişilər tərefindən oynanıldığı dövrlə təsadüf etmişdir. Dündür, həmin illərdə Sona

# Həqiqət Rzayevanın opera yaradıcılığı

Həqiqət Rzayeva Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan təkrarolunmaz sənətkarlarımızdır. Hələ gənc yaşlarında yaratdığı rəngarəng və yaddaqlanan obrazlar ona böyük şöhrət gatırılmışdır. Təbiətin bəxş etdiyi yüksək insani keyfiyyətlər, fitri istedad, gözəl nitq mədəniyyəti ilə yanaşı, aktyor sənətinin incəliklərinə bələd olması sayəsində o, öz gözəlliyi, mərdliyi, sədaqəti və əməksevərliyi ilə səciyyələnən Azərbaycan qadınının canlı təcəssümü kimi tariximizdə silinməz iz qoymuşdur...

xanım, Sürəyya xanım kimi aktrisalar var idi. Lakin onlar dram teatrının səhnəsində fəaliyyət göstərirdilər. Opera səhnəsinin müğəm səbəsi isə qadın sənətkarların yolunu gözləyirdi və Həqiqət xanım geldi.

Opera səhnəsində ilk vaxtlar Leylinin anası, Məcnunun anası və bir çox kiçik rollarda oynayan Həqiqət xanım 1927-ci ildə baş rolda - Müslüm Maqomayevin "Şah İsmayıll" operasında Ərəbzəngi obrazında çıxış etmişdir. Və səhnəmizin ilk qadın Ərəbzəngisi kimi şöhrət qazanmışdır.

Kişi paltarında görünen bu qız cəld hərəkətlərdir, qılınc vurur, güleşir, həm də bunları o qədər təbii yerinə yetirirdi ki, heç kəs onun kişi olmağına şübhə etmirdi. Digər tərəfdən, qılınc vurmaq, gülşəmək və eyni zamanda, oxumaq son dərəcə çatın idi.

Odur ki, bu obrazı canlandırmağa qadın artistlərdən heç kəs cürət edə bilməmişdi. Operanın müəlliifi Müslüm Maqomayevin aktrisaya: "Həqiqət, bütün ümidiş sənədir, görək neyleyəcəksən", - deməsi de bu nigaranlılığın təzahürü idi.

Nəhayət, tamaşa günü yetişir. Pərdə açılır, orkestr səslənir, tamaşa gedir. 3-cü pərdədə Ərəbzəngi mağaradan çıxır və "Ərəbzəngiyəm, kəsmişəm yolu. Buyursun, hər kəsin güclüdür qol!" - deyə oxumağa başlayır. Salondon gurlutlu alqış səsləri eşidilir. Pərdə örtüldükde ister tamaşaçıların, istərsə də səhənə arxasında olan teatr işçilərinin alqış və təbrik səsləri bütün teatri bürüyür.

Bu vaxt M.Maqomayev Həqiqət xanımı yaxınlaşdır: "Bacım Həqiqət, cox sağ ol, sen mənim başımı ucałtdın!" - deyə onun əllərini sixir. Elə o gündən M.Maqomayev Həqiqət xanımı öz adıyla deyil, "Ərəbzəngi bacı" deyə çağırmağa başlayır.

Həqiqət xanımın yaratdığı Ərəbzəngi sağlam, romantik təbieti və xəlqilik ruhu ilə aktrisaya çox yaxın və doğma idi. Ərəbzənginin - Həqiqət xanımın oxuduğu muğamların orkestr təfsirində səslənən şəraqlı notları qəhrəmanlıq elementlərini daha da artırmışdır. İfaçılıq qabiliyyəti isə onun qüdrətli və məlahətli səsiylə birləşərək olduqca dolğun təsir bağışlamışdır.

"Şərtlikdən" və bir çox opera ştamplarından uzaq olan sənətkar Ərəbzənginin obrazlar içində obrazını yaratmağa müvəffəq olmuşdur. Məhz elə bu səbəbdən de M.Maqomayev Ərəbzəngiyə təkcə 3-cü pərdədə yox, digər pərdələrdə də yer vermiş və 1934-cü ildən sonra "Şah İsmayıll"da Ərəbzəngi obrazı tam bitkin şəkildə göstərilmişdir. Həqiqət xanımın ifasından təsirlənən M.Maqomayev "Ərəbzəngi" adlı yeni opera yazmaq istəmişdir.

Həqiqət xanımın yaratdığı gözəl səhnə obrazlarından biri də Leylidir. Muğam operamızın incisi olan "Leyli və Məcnun" opera səhnəmizin tarixində mühüm mərhələ olmaqla yanaşı, ayrı-ayrı sənətcilərin də fəaliyyətində önəmlı yer tutmuşdur. O sənətkardan biri də Həqiqət xanımdır. Düzdür, ona qədər Leylilər olmuşdu.

Bununla belə, Həqiqət xanımın Leylisi öz orijinallığı etibarilə Leylilər sırasında xüsusi bir yer tutmuşdur. Sona xanım və Sürəyya Qacardan sonra Leylinin üçüncü qadın ifaçısı olan Həqiqət xanım liriki, inəc və kədər dolu bir tale yaşayın qəhrəmanların coşqun hisslerinin və böyük sevgisinin fonunda zəngin çalarlı obraz yarada bilmışdır.

Həqiqət xanımın gəlini və sənətinin tədqiqatçısı Güllə Rzayeva bildirmiştir ki, məhz bu ifadan sonra operanın müəyyən hissələrində dəyişiklik edilmişdir: "Məsələn, elə götürək sonluğu. Toy məclisindən keçən xeyli vaxt ərzində Leylinin iztirabları daha da artır, daxili psixoloji sarsıntıları son həddə çatır.

Həqiqət xanımın oyununda bu hal daha qabarlıq seziliirdi. O göstərirdi ki, Leyli artıq xəstə və naçardır, öz Məenununu divanə bir halda gördükdə isə daha da sarsılır. Bu sonluğun təsirini artırmaq istəyən Üzeyir bəy qəmərin və kədərləri muğamlarımızdan olan "Segah"dan istifadə edir.

Lakin Həqiqət xanım bu muğamı tam səslə yox, obrazın psixoloji vəziyyətini real təsvir etmək üçün kəsik-kəsik ölüm iztirabları içinde oxuyur. Son sözləri zorla deyir, bəlkə də, deyə bilmir, nitqi yarida qırılır. Lakin Üzeyir bəy Həqiqət xanımın tam səslə oxumasını istəyir. Ona görə de: "Qoçaq qız, sən oxu qurtar, sonra öl", - deyə Həqiqət xanımı məsləhət görür.

Aktrisa isə belə bir vəziyyətdə Leylinin tam səslə oxumasını qeyri-təbii hesab etdiyini bildirir. Bəstəkar cavabında: "Madam ki, camaata xoş gəlir, qoy sən deyən olsun", - deyə razılaşır. Amma bu da təsadüfi deyildi. Çünkü Leyli obrazını böyük ustalıqla canlandıran Həqiqət xanımın ifasında ölüm səhnəsi daha inandırıcı və təsirli idi. Məhz elə bu səbəbdən id ki, Üzeyir bəy Həqiqət xanımın təklifi ilə razılaşıb".

Ümumilikdə, Leyli obrazı Həqiqət xanımın ən gözəl nailiyyətlərindən biri idi. Ərəbzəngidə o, qəhrəmanlıq keyfiyyətlərini güclü və təsirli formada sərgiləmişdisə. Leylidə bir o qədər təsirli lirika, psixoloji incəliklər, sərsidici dramatizm göstərə bilmişdi.

Milli operetta kimi tariximizi daha da zənginləş-

dirən "Arşın mal alan" Həqiqət xanının sonət tərcümayı-halında da iş sahəsidır. Operettanın obrazlarının ən gözəl yaradıcılarından biri də Telli rolunun ifaçısı Həqiqət Rzayevadır.

O, öz Tellisi ilə klassik "Arşın mal alan" ənənəsini yarananlardan biridir. Bu rolda ilk dəfə 1927-ci ildə çıxış edən sənətkar sonralar yeni quruluşlarda da oynamış, baş rolları ilə yanaşı, bu obrazının da get-gedə təkmilləşməsinə nail olmuşdur. Üzeyir bəy Həqiqət xanının Tellisini xarakterizə edərək: "Onun yaratdığı Telli keçmiş quşluqçuların həqiqi tipidir", - demişdir.

Telli obrazının ümumi cizgilərini çox düzgün təqdim edən Həqiqət xanım realist bir obraz yaratmış və onu inca detallarla zənginləşdirə bilmüşdür. Bununla bağlı maraqlı bir fakt da var. Belə ki, 1938-ci ildə Üzeyir bəyin də iştirakı ilə keçirilən məşqərlərdə Telli obrazını "musiqiləşdirmək" ideyası ortaya çıxmışdır. Bu vaxt Üzeyir bəy Telliyər bəy xalq havası oxumağı təklif etmişdir. Lakin bununla razılaşmayan Telli (Həqiqət xanım) orijinal bir parça yazılmasını arzuladığını bildirmiştir.

Bundan sonra Üzeyir bəy xalq mahnisindən istifadə edərək "Sən o yanda, yar bu yanda" mahnisini bəstələmişdir (mahninin sözləri də elə həmin məşqədə Əhməd Anatollu tərəfindən yazılmışdır). Beləliklə, Telli obrazı Həqiqət xanının ifasında müsiqi cəhətdən də xeyli dəyişmiş və nəticədə mükəmməl bir Telli yaranmışdır.

Ərəbzəngi, Leyli və Telli Həqiqət xanım Rzayevanın yaratdığı obrazların yalnız bir qismidir. Onun opera səhnəsində həyat verdiyi Əsl ("Əsl və Kərəm"). Xanəndə qız ("Koroğlu") və digər rolları aktrisanın böyük istedadını, əzəmətli səhnə və sənət sevgisini nümayiş etdirirdi.

Həmçinin bu rollar Həqiqət xanının realist səpkidə yaratdığı əsas obrazlar olmaqla, onu bir insan kimi də xarakterizə etmişdir. O, hər zaman realizmə meyl etmiş, romantik qəhrəmanlarını həyatılık və psixoloji cəhətdən təbii boyalarla canlandırmışa çalışmışdır.

Opera müğənnisi kimi həm mügamlarımızın, həm də xalq mahnilarımızın mahir ifaçısı olan unudulmaz sənətkarımız bununla səhnə fəaliyyətini da ha da zənginləşdirmiştir.

Gənc və gözəl, səhnəyə yaraşq verən qəhrəmanlarının tamaşaçı yaddaşında necə varsa, eləcə qalması üçün Həqiqət xanım 1952-ci ildə opera səhnəsindən getmişdir.

Milli kinomuzun inkişafında göstərdiyi xidmətləri, ilk kino nümunələrimizdən olan "İsmət", "Lətif", "Muxtar", "Şərqə yol" kimi ekran əsərlərində yaradıldığı obrazları deməyə əsas verir ki, böyük istedəda malik Həqiqət xanım, sözün həqiqi mənasında, həm də bütün sənətkar olmuşdur. Lakin geniş tamaşaçı auditoriyası onu "Ögey ana" filmindən daha yaxşı tanır. Azərbaycan kinosunun gözəl nümunələrindən olan bu filmdə Həqiqət xanının öz dəstxətti var.

O, bu filmdə yaratdığı Qəmər xala obraziyla ana nisqilini, kədərini göstərməklə yanaşı, bir nənənin əsrarəngiz sevgisini, nəcibliyini də sərgiləmişdir. Sinenin sixidə nəvəsinin - İsmayılin uğrunda hər şeysə hazır olduğunu hər addimdə isbatlaması obrazın tamlığını, həyatılıyini təmin etmişdir.

Bu obrazla təzadlı xarakter nümayiş etdirən Həqiqət xanım mətin, dəyanətli, güclü, məğrur Azərbaycan nənəsinin, həmçinin ince, kövrək, məlahətli və zərif Azərbaycan qadınının inandırıcı portretini yaratmağa nail olmuşdur. Bununla da çoxlarının haqq qazandığı və bəzən qinadığı Qəmər xala ümumilikdə, müsbət obraz kimi yadda qalmışdır.

Həyatını yorulmadan sənətə həsr edən Həqiqət xanım həm də pedaqoji fəaliyyətkə möşəğol olmuş, Asəf Zeynalı adına musiqi məktəbində dərs demişdir. Yetirmələri arasında Rübəbə Muradova, İslam Rzayev kim tanınmış sənətkarlar olmuşdur.

● Vüsalə ƏSGƏROVA,  
ADMİU-nun müəllim

### Ə də b i y y a t

1. M.Mükərrəmoğlu. Leyli rolunu min dəfədən çox oynayan Həqiqət xanım. "Xalq" qəzeti - 21 may 2009-cu il.
2. A.Rzayev. Səni düşünürəm. "El" jurnalı - 2012, №9.
3. C.Cəfərov. Həqiqət Rzayeva. Bakı - 1957.
4. F.Xəlilzadə. Opera səhnəməzinin Leylili. "Azərbaycan" qəzeti - 17 sentyabr 2010-cu il.
5. G.Rzayeva. Onun mahniları. "Azərbaycan" jurnalı - 1975, №5.
6. A.Bayramova. Qadınlar Azərbaycanın musiqi həyatında. Bakı - 2004.